

Balaxanı əsrinin paleocoğrafi xəritəsini transgressiyanın maksimum qiyaməti ilə uzlaşdıraraq ehtimal edilir ki, son alt plioen dənizinin transgressiyanın son mərhələsində onun su həcmi ilkin mərhələyə nisbətən 3 dəfə artmış və təxminən  $75\text{-}78 \cdot 10^3 \text{ km}^3$ -ə çatmışdır. Nəhəng transgressiyadan sonra müasir Cənubi Xəzər hövzəsi hüdudunda məhsuldar qat dənizinin geniş abissal zonası və böyük enişliyə (mailliyə) malik kontinental yamacı formalılmışdır. Şimali Abşeron qırışığının qərbində olan adalarda (İki qardaş, Darvin, Ağburun dəniz) və şərqi, qərbi, mərkəzi Abşeron qrup sturkturlarında balaxanı lay dəstəsinin çöküntüləri üst miosen və üst təbaşirin üzərində transgressiv yatmaları müşahidə edilir.

Balaxanı əsrinin Cənubi Xəzər çökəkliyi plioen epoxası inkişafı tarixində bir dönüş mərhəlesi kimi qəbul edilir. Buna görə də alt plioenin balaxanı lay dəstəsini belə dönüş inkişaf mərhələləri üzrə paleocoğrafi modelin yaradılması daha səmərəli nəticələrin alınması üçün effektiv stratigrafik kompleksinə daxil edirlər. Eyni zamanda balaxanı lay dəstəsi litostratotonun paleocoğrafi rekonstruksiyaları üçün əhəmiyyəti ondadır ki, o, məhsuldar qatın əsas təbii rezervuarlarını (V, VI, VII, IX, X horizonlar) özündə cəmləşdirir.

Amerika sedimentoloqu Çarliz Steltinqinin fikrinə görə, Cənubi Xəzər çökəkliyinin məhsuldar qat hövzəsi Meksika körfəzinin miopliosen hövzəsinə çox oxşayır və burada dərin turbidit-qumlu sistemlərinin əmələ gəlməsinə hər cür şərait var. Paleocoğrafi xəritədə turbidit-qumlu sistemlərin yayıldığı zona pelagik dərin dəniz sturkturları (Vəzirov, Babək, Zəfər və Məşəl) yerləşdiyi əraziyə uyğun gəlir. Bu baxımdan hesab edilir ki, balaxanı lay dəstəsinin tərkibində olan turbidit-qumlu sistemləri dərin dəniz sturkturlarında təbii rezervuar rolunu oynaya bilərlər.

Biz miosendə tapılmış mactra faunası və litoloji tərkib, paleocoğrafi kriteriyalar əsasında burada miopleosenin kəsilişini tam dəqiqləşdirdik. Belə ki, Qərbi Abşeron qrup sturkturlarında MQ-in alt şöbəsinin litostartonları kəsilişdə müşahidə edilmir. MQ-in stratigrafik vahidləri, balaxanı lay dəstəsi istisna olmaq şərtilə ağcıl transgressiyası və müasir denudasıya nəticəsində təmamilə yuyulmuşdur. Əldə edilmiş mactra faunası əsasında miosenin üst hissəsi denudasıya məruz qaldığı təsdiq olunur.

Miosen kəsilişində isə ancaq sarmat və çokrak mərtəbələrinin iştirakı sübut edilmişdir. Paleocoğrafi tədqiqatlar göstərdi ki, məhsuldar qatın alt şöbəsi əsrində Şimali Abşeron qırışış zonasının qərb hissəsi aşınma zonası olmuşdur. Mineraloji və petrografik axtarışlar göstərdi ki, MQ və miosen çöküntüləri xarici rənglərinə görə bir-birilərindən kəskin fərqlənlərlər. Burada Balaxanı lay dəstəsinin çöküntüləri monomikt kvarts tərkibdə olduğu halda, miosen qum daşları polimikt mineralozi tərkibə malikdirlər. Mactra faunasının olması göstərdi ki, burada sarmat çöküntüləri geniş miqyasda təmsil olunmuşlar.

## CƏNUBİ XƏZƏRİN QƏRB CİNAHINDA ERKƏN PLİOSEN HÖVZƏSİNİN PALEOCOĞRAFİ ŞƏRİATINƏ AİD YENİ MƏLUMATLAR

Əliyeva İ.Q. - II kurs magistrantı  
*Azərbaycan Dövlət Neft və Sənaye Universiteti*

Balaxanı lay dəstəsinin çöküntüləri alt plioen qumlu-gilli molass formasiyanın IV makrotsikliyinin əsasını təşkil edir. Aparılan araşdırırmalar nəticəsində Balaxanı və Sabunçu lay dəstələrinin çöküntüləri alt plioen dənizinin qərb və şərqi istiqamətlərində nəhəng transgressiyanın baş fazasını özündə güzgü kimi eks etdirirlər. Bunun nəticəsi olaraq transgressiya adı çəkilən lay dəstələri əsrlərində davam edərək məhsuldar qatın hövzəsinin səviyyəsini maksimuma çatdırılmış (təxminən 600-800 metr) və hövzənin ərazisi ilkin vəziyyətinə nisbətən 2,0-2,5 dəfə genişlənmişdir. Balaxanı lay dəstəsi çöküntülərinin tsiklik analizi göstərir ki, transgressiya düz xətt boyunca baş verməyib, qısa müddəli regressiyalarla da müşayiət olunmuşdur.